

## Azərbaycan dilinə tərcümə olunmuş əsərlərin kataloqu

**-K-**

Konçalovski M. P.

“Daxili xəstəliklər” Dərslik. Tərcümə: V. Əzizov. Təbi 1998. 730 s.

Konçalovski M. P.

“Daxili xəstəliklər” Təbi 1949.

Kristman V. İ.

“Daxili xəstəliklərdən qısa dərs kitabı” 1949.

Kireenko K.

“Alyonkanın məktəbi” Tərcümə: Abbasov Ə. 1954.

Kassis B.

“Yaşıl əjdaha” Böyük yaşlı uşaqlar üçün hekayələr. Tərcümə: Ə. Abbasov. Azərneşr, 1966. 106 s.

Kuprin A.

“Ağ pudel” 1952.

Katayev B.

“Alay oğlu” 1948.

Kireyenko K.

“Alyonkanın məktəbi” 1954.

Kolin B.

“Qonur ayı” Tərcümə: Almazov S. 1966.

Kurbatov Konstantin

“Cib bıçağı” Hekayələr. Tərcümə: M. Zeynalova. Gənclik, 1988. 56 s.

Kabanov A. N.

“İnsanın anatomiyası və fiziologiyası” Orta məktəbin 8-ci sinfi üçün. 1955. 260 s.

Kabanov A. N.

“İnsanın anatomiyası və fiziologiyası” Orta məktəbin 8-ci sinfi üçün. Azərneşr, 1953. 268 s.

Kabanov A. N.

“İnsanın anatomiyası və fiziologiyası” Orta məktəbin 8-ci sinfi üçün. Azərnəşr, 1952. 276 s.

Kabanov A. N.

“İnsanın anatomiyası və fiziologiyası” Orta məktəbin 8-ci sinfi üçün. 1947. 188 s.

Kabanov A. N.

“İnsanın anatomiyası və fiziologiyası” Orta məktəbin 8-ci sinfi üçün. 1945. 188 s.

Kabanov V. İ.

“Normal sıralı mancanaq dəzgahlarının istismarında təhlükəsizlik texnikası” Azərnəşr, 1963. 47 s.

Kabanov P. İ.

“SSRİ tarixi” Ali məktəblər üçün dərslik. Maarif, 1982. 569 s.

Viktor Kava İvanoviç

“Sükutun ətri” Hekayə və povest. Tərcümə: R. Salamova. Gənclik, 154 s.

Kaverin V.

“Tanyanın gəncliyi” Povest. Tərcümə: T. Ələkbərov. Gənclik, 1982. 288 s.

Kaverin V.

“Təpə üzərində ev” Hekayələr. Azərnəşr, 1942. 32 s.

Kaverin

“Üç nağıl” Tərcümə: R. Əyyubov. Uşaqgənclik, 1962. 143 s.

Kadir A.

“Ötən günlər” 1928. 234 s.

Kazakeviç E.

“Oderdə bahar” Tərcümə: C. Məmmədov. Azərnəşr, 1951. 519 s.

Kazakeviç E.

“Ulduz” Tərcümə: H. Xalidə. Uşaqgənclik, 1950. 128 s.

Kazakov Y.

“Hekayələr” Tərcümə: İ. Yaqubov. Azərnəşr, 1973. 91 s.

Kazarin F. V.

“İstehlak kooperasiyasının maliyyə və kredit məsələləri” Kooperativ texnikumları üçün dərslik. 1960. 340 s.

Kazarskaya Nina İvanovna və b.

“Sovet ticarətinin iqtisadiyyatı və planlaşdırılması” Dərslik. Maarif, 1982. 328 s.

Kazartsev V. İ.

“Təmir işi” Dərslik. Azərnəşr, 1937. 355 s.

Kazımi M. M.

“Qorxulu Tehran” Roman. Tərcümə: Mirzə Həsən. Azərnəşr, 1965. 236 s.

Kazımi M. M.

“Qorxulu Tehran” Azərnəşr, 1930. 276 s.

Kayem S.

“L. Şmidt adına Zaqafqaz metal zavodunun istehsalat müşavirəsində min təklif” Azərnəşr, 1935. 108 s.

Kaqanov İ. L.

“Sənaye elektronikasısı” Ümumi kurs. Ali texniki məktəblər üçün dərslik. Maarif, 1960. 566 s.

Kalaçev Q. A.

“Dağlarda hərəkət etmək haqqında döyüşçü nə bilməlidir” Azərnəşr, 1942. 30 s.

Kalaşnikov V. S.

“Göz xəstəlikləri və korluğun səbəbləri” Azərnəşr, 1931. 24 s.

Kalaşnikov S. Q.

“Elektrik bəhsi” Universitet üçün dərs vəsaiti. Maarif, 1968. 683 s.

Kalesnik S. V.

“Ümumi yerşünaslığın qısa kursu” Universitet və institutlar üçün dərslik. Maarif, 1968. 236 s.

Kalef Noel

“Eşafota qalxan lift” Roman. Tərcümə: Zeynəb Əliqızı. Mütərcim, 150 s.

Kalinin V. və Kuznetsov D.

“Tuapse tankeri” Sənədli povest. Uşaqgənçnəşr, 1957. 164 s.

Kalinina N. D.

“Yayda” Azyaşlı uşaqlar üçün hekayələr. Tərcümə: S. Əliyeva. Uşaqgəncnəşr, 1961. 15 s.

Kaliski V. S., Naqula Q. Y. və b.

“Üçüncü dərəcəli şoferlər üçün dərslik” Azərnəşr, 1965. 410 s.

Kallegen Morli

“Lyuk Bolduinin andı” Povest. Tərcümə: M. Talıblı. Gənclik, 1987. 151 s.

Kalma N.

“Fəlakət yurdu” Roman. Tərcümə: C. Məcnunbəyov. Uşaqgəncnəşr, 1952. 408 s.

Kalmıkov Y. S.

“Kənd təsərrüfat heyvanlarında parazitlik edən gənələr və həşərat” Azərnəşr, 1938. 144 s.

Kalmıkov N. N.

“Neft quyuları qazıyan qazmaçıya və onun müavininə kömək” Azneftnəşr, 1943. 48 s.

Kalmıkov N. N.

“Neft quyuları qazımaçısı və onun müavini” Azneftnəşr, 1948. 68 s.

Kalmıkova V. A.

“Kənd uşaq bağçası” Tərbiyəçi üçün kitab. Maarif, 1979. 396 s.

Kaloşin A. İ.

“Traktorlarda və traktor aqreqatlarında işləməyi öyrədərkən təhlükəsizlik texnikası və yanğına qarşı mühafizə” Dərs vəsaiti. Maarif, 1969. 71 s.

Kamal Yaşar

“İncə Məmməd” Roman. Tərcümə: C. Rzaquluzadə. Maarif, 1992. 336 s.

Kamal Yaşar

“İncə Məmməd” Roman. Tərcümə: C. Rzaquluyev. Maarif, 1967. 435 s.

Kelerman B.

“Tunel” Tərcümə: Kamal Nemət. 1930.

Kamal Orxan

“Yad qızı” Tərcümə: Z. Hüseyinli. Gənclik, 1980. 291 s.

Kamanin Nikolay

“Sənin həyatda yerin” Tərcümə: A. Rzayev. Gənclik, 1984. 100 s.

Kamener A. Z.

“Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu” 1974. 32 s.

Kamenkoviç Z.

“Bağacıq üzərinə yürüş” Gənc bioloqların işləri haqqında hekayə. 1941. 20 s.

Kamenova A.

“Sofiya yaxınlığında” Roman. Tərcümə: C. Bağırov. Azərnəşr, 1962. 354 s.

Kamenkoviç İlya İsakoviç

“Yaşamaq qadağandır” Hekayələr, oçerklər və povest. Tərcümə: M. Mirkişiyev. Gənclik, 1978. 196 s.

Kamenqradski N. S.

“Ailədə uşaqların düzlük və doğruçuluq tərbiyəsi” 1954. 40 s.

Kaminski Y. A. və Vinqradov V. İ.

“Sovet ticarətinin təşkili və texnikası” 1958.

Kamneva N.

“Paraşütçü” Azərnəşr, 1954. 56 s.

Kamski İ.

“Daş dövrü” Azərnəşr, 1925. 18 s.

Kanavtsev Q. İ.

“Müharibə vaxtı şəraitində neft mədənlərində yanğınlara qarşı mübarizə” 1941. 28 s.

Kanavtsev Q. İ.

“Neft destillə zavodlarında yanğın profilaktikası” 1939. 120 s.

Kanavtsev Q. İ.

“Neft mədənlərində yanğınlardan qabağının alınması” 1940. 76 s.

Kanonidis F.

“Yunanıstanlı oğlan” Tərcümə: H. Xalidə. Uşaqgəncnəşr, 1951. 56 s.

Kantoroviç N. V.

“Spirtili içkilərlə əlaqədar olan xurafat haqqında” 1958. 40 s.

Kapablanka X-R.

“Şahmat oyunu dərslisi” Tərcümə: F. Sideifzadə. İşıq, 1987. 159 s.

Kaplan A. İ.  
“Gözlərimiz” 1951. 36 s.

Kaplan A. L.  
“Mamalıq” Dərs kitabı. Tərcümə: Ə. Əliyev. Azərnəşr, 1951. 556 s.

Kaplan B. H.  
“Əsas riyazi-statistik göstəricilərin hesablanması üçün ekspres metodu” Maarif, 1970. 448 s.

Kaptsinel M Zaretski A.  
“Limonun otaqda becərilməsi” Azərnəşr, 1937. 75 s.

Karavayeva A.  
“Partizan müharibəsinin alovları içərisində” Azərnəşr, 1942. 36 s.

Karavayeva A.  
“Hiyləgər qadın” Azərnəşr, 1933. 31 s.

Karaliyçev A.  
“Ac qurd” Axmaq ayı. Tənbəl və dəyirman. Tərcümə: X. Musayeva. Gənclik, 1979. 50 s.

Karaliyçev A.  
“Bolqar xalq nağılları” Tərcümə: Y. Məmmədov. Uşaqgənclik, 1961. 156 s.

Karaliyçev A.  
“Fıstıq ağacları altında” Hekayələr. Tərcümə: R. Şıxəmirova. Uşaqgənclik, 1954. 40 s.

Karalov Z. İ. və Sofiyev Z. Q.  
“Yarımkəçirici cihazlar” 1972. 14 s.

Karamov K. S.  
“Miokard infarktı və onun qarşısının alınması” 1983. 25 s.

Karamzin N. M.  
“Zavallı Liza” Tərcümə: Ə. Ağayev. Uşaqgənclik, 1958. 57 s.

“Karvan şimala gedir” Çuvaş ədəbiyyatından seçmələr. Tərcümə: E. Cabbarov. Yazıçı, 1987. 220 s.

“Karel xalq nağılları” Tərcümə: Ş. Tağızadə. Gənclik, 1988. 156 s.

Koliver Sandra və Merlou Patrik

“Demokratiyaya keçid rejimində yaşayan ölkələrdə seçki kampaniyalarının elektron KİV-də işıqlandırılmasına dair təlimat. Maddə 19” Senzura ilə mübarizə üzrə beynəlxalq Mərkəz. 1998.

Krısın A. və Naumov İ.

“Mexaniki-yığıma işləri çilingəri” Dərslik. Maarif, 1976. 278 s.

Kazakeviç E.

“Oderdə bahar” Tərcümə: C. Məmmədov. 1951.

Korolkov Y. M.

“Felixs - xoşbəxt deməkdir” Felixs Dzerjinski haqqında povest. Tərcümə: C. Məmmədov. Gənclik, 1977. 482 s.

Kraçkovskaya A.

“Sehrli qrafın” Tərcümə: Məmmədova X. 1960.

Kalma N.

“Fəlakət yurdu” Tərcümə: C. Məcnunbəyov. 1952.

Kolesnikov M.

“Çəhrayı sığırçınlar” Povest. Tərcümə: N. Nağıyev. Gənclik, 1969. 260 s.

Kuznetsova Aqniya

“Müəllimə ehtiram” 1982.

Kotlukov K. Q. və b.

“Yerli müdafiədən mülki müdafiəyə” Azərneşr, 1972. 95 s.

Kotlukov K. Q. və b.

“Mülki müdafiə dünən və bu gün” Azərneşr, 1978. 144 s.

Kurqanov S.

“Onların hədiyyəsi” Donorluq haqqında oçerk. 1962. 68 s.

Kosminski Y. A.

“Orta əsrlər tarixi” 6-7-ci sinifləri üçün dərslik. Azərtədrisneşr, 1961. 208 s.

Kristi Aqata

“Mavi qatarın sirri” Tərcümə: Q. Paşayev. Sabah, 1995. 247 s.

Kelberq B. T. və Pekelis Q. D.

“Sənaye avadanlığının təmiri” Maarif, 1972. 372 s.

Korinskaya V. A. və b.

“Materiklər coğrafiyası” VI sinif üçün dərslik. 1978.

Korinskaya V. A. və b.

“Materiklər coğrafiyası” VI sinif üçün dərslik. 1971.

Korinskaya V. A. və b.

“Materiklər coğrafiyası” VI sinif üçün dərslik. 1970.

Kupala Y.

“Uşaq və təyyarəçi” Tərcümə: M. Seyidzadə. 1952.

Kamenova A.

“Sofiya yaxınlığında” Roman. Tərcümə: C. Bağirov. Azərnəşr, 354 s.

Kristi Q.

“Stanislavski məktəbi əsasında aktyor tərbiyəsi” Tərcümə: Ə. Quliyev. Maarif, 179. 476 s.

Krılov İ. A.

“Sazandalar” Təmsillər. Gənclik, 1971. 29 s.

Karelin L.

“Sakit küçədə” Povest. 1962.

Koster Şarl de

“Ulenşpigel əfsanəsi” Roman. Tərcümə: B. Musayev. Gənclik, 1986. 564 s.

Kulikov G.

“Ulu Donun sahilində” Tarixi povest. Tərcümə: F. Rzabəyova. Gənclik, 1988. 127 s.

Karelin L.

“Sakit küçədə” 1962.

Kiplinq R.

“Mauqli” 1960.

Kanevski Y

“Emin Ağa Borçalı” Tərcümə: A. Abdulla. Gənclik, 2010. 156 s.

Kafka Frans

“Seçilmiş əsərləri” Şərq-Qərb, 2006. 357 s.



Kahraman Abdullah

“Fiqh üsulu” Tərcümə: M. Camalov. Nurlar, 2007. 268 s.

Kalkan Şaban M.

“Azərbaycan sonetləri” Şeirlər Tərcümə: E. İsgəndərzadə. Vektor, 2012. 47 s.

Kaminskiy L.

“Oxuyun-gülü” Yumor. Q. İsbəylinin Tərcümə:sində. Şirvannəşr, 1998. 15 s.

Kamyu Alber

“Taun” Roman. Tərcümə: H. Qoca. Çinar-Çap, 2008. 306 s.

Kanevski Y.

“Emin Ağa Borçalı” Keçmiş qaçağın xatirələri. Tərcümə: A. Abdulla. Gənclik, 2010. 156 s.

Kant İmmanuil

“Proleqomenlər” Tərcümə: Y. Rəhimoğlu. Zəkioglu, 2010.

Kaparni Marina

“Mərkəzi və Şərqi Avropada polisin transformasiyası” Tərcümə: M. Nəsirli. 2008. 360 s.

Kaplan Mevlüt

“Atama məktub” Şeirlər. Tərcümə: E. İsgəndərzadə, T. Musayeva. Vektor, 2007. 102 s.

Kaplan Mevlüt

“Qatar fiti” Roman. Tərcümə: E. İsgəndərzadə, T. Musayeva. Vektor, 2008. 88 s.

Kar Ünal

“Ümid çiçəkləri” Şeirlər Tərcümə: E. İsgəndərzadə, T. Musayeva. Vektor, 2009. 99 s.

Karakuş Hidayet

“İsti ağrı” Şeirlər. Tərcümə: E. İsgəndərzadə, T. Musayeva. Vektor, 2009. 57 s.

Karataş Yelda

“Ənəl eşq” Tərcümə: E. İsgəndərzadə, T. Musayeva. Vektor, 2007. 82 s.

Karnegi Deyl

“Açıq çıxışlar yolu ilə insanlar arasında nüfuza necə sahib olmalı və özünə inamı necə inkişaf etdirməli” Çıraq, 2009. 239 s.

Karnegi, Deyl

“Dostu necə qazanmalı və insanlara necə təsir etməli” Tərcümə: A. Hacıyeva. 2007. 223 s.

Karlsson Lars

“The Stairway rəsmi olaraq icazə verilən etibarlı global təchizat zəncirinin idarə edilməsi, dəyişən dünyada gömrük mühiti üçün kadr potensialının gücləndirilməsi” 2005. 287 s.

Karroll Cill

“Mədəniyyətlər dialoqu” Gülənin İslam təlimi və humanizm anlayışı. Tərcümə: İ. Abdulla. 2011. 156 s.

Karss-Frisk Monika

“Mülkiyyət hüququ” İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 sayılı protokolunun 1-ci maddəsinin tətbiqinə dair məlumat kitabçası. 2006. 43 s.

“Keçid cəmiyyətlərində demokratiya” Elmi-praktiki konfransın materialları.

Tərcümə: N. Xıdırov və b. Şərq-Qərb, 2007. 391 s.

Keroll Li Krayon.

“Axır zaman” Tərcümə: Şahid. Avropa, 2009. 175 s.

Keskin Özgen

“Qaçqın gözlər” Tərcümə: E. İsgəndərzadə, T. Musayeva. Vektor, 2009. 108 s.

Keskin Özgen

“Yunus Əmrəm var yarına” Roman. Tərcümə: E. İsgəndərzadə, T. Musayeva. Vektor, 2008. 123 s.

Keskin Tuğrul

“Ağrılar içində” Şeirlər. Tərcümə: E. İsgəndərzadə, T. Musayeva. Vektor, 2008. 46 s.

Keyniz Con Meynard

“Məşğulluq, mənfəət və pulun ümumi nəzəriyyəsi” Tərcümə: Rasim Nəbioğlu. Qanun, 2001. 478 s.

Keyviz Riçard E.

“Transmilli müəssisə və iqtisadi təhlil” İqtisadi Tədqiqatlar Mərkəzi, 2005. 329 s.

Kılıç Recep

“İslam əxlaqı” Tərcümə: F. İsmailov. Ankara, 1994.

Kılıç Recep

“İslam əxlaqı” Tərcümə: Fazil Qaraoğlu. 2007

“Kırımtatar dastanları” Tərcümə: İlqar Qasimov. Nurlan, 2003. 165 s.

Kiplinq Redyard

“Mauqli” Hekayə. Tərcümə: M. Əfəndiyev. Altun Kita 2007. 111 s.

“Kiş çayı hövzəsində sel hadisələri və onlara qarşı mübarizə tədbirləri”

Tərcümə: H. Mustafabəyli, Y. Məmmədov. Nurlan, 2010. 159 s.

Koca Hasan.

“Basdırılmış pul” Tərcümə: T. Tağıyev. Xəzər nəşriyyatı, 2010. 99 s.

Kristi Aqata

“Baş nazirin oğurlanması” Tərcümə:lər toplusu. Tərcümə: C. Zeynaloğlu.

Yazıçı, 2011. 131 s.

Kısakürək Nəcib Fazil

“Çilə” Şeirlər Tərcümə: Rasim Qaraca. 2004

Kafka Frans

“Seçilmiş əsərləri” Şərq-Qərb, 2006. 357 s.

Kahraman Abdullah

“Fiqh üsulu” Tərcümə: M. Camalov. Nurlar NPM, 2007. 268 s.

Kalkan Şaban M.

“Azərbaycan sonetləri” Tərcümə: E. İsgəndərzadə. Vektor, 2012. 47 s.

Kaminskiy L.

“Oxuyun-gülün”Yumor. Q. İsbəylinin Tərcümə:sində. Şirvannəşr, 1998. 15 s.

Kamyu Alber

“Taun” Roman. Tərcümə: H. Qoca. Çinar-Çap, 2008. 306 s.

Kant İmmanuil

“Proleqomenlər” Tərcümə: Y. Rəhimoğlu. Zəkioglu, 2010. 183 s.

Kaparni Marina

“Mərkəzi və Şərqi Avropada polisın transformasiyası, proses və inkişaf”

Tərcümə: M. Nəsirli. 2008. 360 s.

Kaplan Mevlüt

“Atama məktub” Şeirlər. Tərcümə: E. İsgəndərzadə, T. Musayeva. Vektor, 2007. 102 s.

Kaplan Mevlüt

“Qatar fiti” Roman. Tərcümə: E. İsgəndərzadə, T. Musayeva. Vektor, 2008. 88 s.

Kar Ünal

“Ümid çiçəkləri” Şeirlər. Tərcümə: E. İsgəndərzadə, T. Musayeva. Vektor, 2009. 99 s.

Karakuş Hidayet

“İsti ağrı” Şeirlər. Tərcümə: E. İsgəndərzadə, T. Musayeva. Vektor, 2009. 57 s.

Karataş Yelda.

“Ənəl eşq Şəms və Mövlanə” Tərcümə: E. İsgəndərzadə, T. Musayeva. Vektor, 2007. 82 s.

Karnegi Deyl

“Açıq çıxışlar yolu ilə insanlar arasında nüfuza necə sahib olmalı və özünə inamı necə inkişaf etdirməli” Çıraq, 2009. 239 s.

Karnegi Deyl

“Dostu necə qazanmalı və insanlara necə təsir etməli” Tərcümə: A. Hacıyeva. 2007. 223 s.

Karroll Cill B.

“Mədəniyyətlər dialoqu” Gülənin İslam təlimi və humanizm anlayışı. Tərcümə: İ. Abdulla. 2011. 156 s.

Karss-Frisk Monika

“Mülkiyyət hüququ” İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 sayılı protokolunun 1-ci maddəsinin tətbiqinə dair məlumat kitabçası. 2006. 43 s.

“Keçid cəmiyyətlərində demokratiya” Elmi-praktiki konfransın materialları.

Tərcümə: N. Xıdırov və b. Şərq-Qərb, 2007. 391 s.

Keroll Li Krayon

“Axır zaman” Tərcümə: Şahid. Avropa, 2009. 175 s.

Keskin Özgen

“Qaçqın gözlər” Tərcümə: E. İsgəndərzadə, T. Musayeva. Vektor, 2009. 108 s.

Keskin Özgen

“Yunus Əmrəm var yarına” Roman. Tərcümə: E. İsgəndərzadə, T. Musayeva. Vektor, 2008. 123 s.

Keskin Tuğrul

“Ağrılar içində” Şeirlər. Tərcümə: E. İsgəndərzadə, T. Musayeva. Vektor, 2008. 46 s.

Keyniz Con Meynard.

“Məşğulluq, mənəfət və pulun ümumi nəzəriyyəsi” Tərcümə: Rasim Nəbioğlu. Qanun, 2001. 478 s.

Keyviz Caves

“Transmilli müəssisə və iqtisadi təhlil” İqtisadi Tədqiqatlar Mərkəzi, 2005. 329 s.

Kılıç Recep.

“İslam əxlaqı” Tərcümə: F. İsmailov. Ankara, 1994.

“Kırım tatar dastanları” Tərcümə: İlqar Qasimov. Nurlan, 2003. 165 s.

“Kiş çayı hövzəsində sel hadisələri və onlara qarşı mübarizə tədbirləri”

Tərcümə: H. Mustafabəyli, Y. Məmmədov. Nurlan, 2010. 159 s.

Təbrizi Xətib

“Kitab əl-kafi fi-l-əruz və-l-qəvafi” Tərcümə: Qaley Allahverdiyev. 2005. 426 s.

Kaparini Marina

“Mərkəzi və Şərqi Avropada polisın transformasiyası” Tərcümə: M. Nəsirli. 2008. 360 s.

Koveler Didye Van

“Məsihi klonlaşdırmaq?” Sənədli nəsr. Tərcümə: A. Ş. Əhmədzadə. Nurlan, 2010. 126 s.

Kundera Milan

“Astagəllik” Roman. Tərcümə: İ. Fəhmi. Qanun, 2011. 143 s.

Keroll Lüis

“Alisa möcüzələr ölkəsində” Nağıl. Xəzər, 2006. 16 s.

Keroll Lüis

“Alisa möcüzələr ölkəsində” Nağıl. Tərcümə: Cəlil Nağıyev. Öndər nəşriyyat, 2005. 445 s.

Keroll Lüis

“Alisa möcüzələr ölkəsində” Tərcümə: Aydın İbrahimov. 2005. 445 s.

Kirsanov İ.

“Heyvandarlıq məhsullarının tədarük edən agent üçün texminimum” 1945.

Kiselyov A. P.

“Alqebra” Azərnəşr, 1941. 126 s.

Kiselyov A. P.

“Hesab” Azərnəşr, 1947. 144 s.

Kiselyov A. P.

“Hesab” Azərnəşr, 1954. 180 s.

Kiselyov A.

“Həndəsə” Azərtədrisnəşr, 1961. 208 s.

Kiselyov Q.

“Xaç suyuna salma və sünnət etmə haqqında” Azərnəşr, 1939. 40 s.

“Kitab təlxis əl-asar və əcaib əlməlik əl qəhhar” Tərcümə: Z. Bünyadov. 1992.

“Kitab əl əyan fi təsfir əl-Quran” Azərnəşr, 1990. 491 s.

“Kitab əl-idrak li-lisan əl- ətrak” Tərcümə: Ziya Bünyadov. 1992.

“Kitab Əl-Fütuh” 1995.

Klyonov A.

“Kitabxana texnikası” 1963.

“Kitabxana texnikası minimumu” 1954. 77 s.

“Kitabxanaşünaslıq” Maarif, 1982. 384 s.

Kitayqorodski A.

“Fizika hamı üçün” Hərəkət. İstilik. Maarif, 1966. 422 s.

Kitayev V.

“Sənaye elektronikasının əsasları ilə birlikdə elektrtexnika” Maarif, 1965. 416 s.

Kıdırov A.

“Dağ döşündə al çiçək” Şeyrlər, hekayələr və povest. Gənclik, 1985. 168 s.

Kladiaşvili S. D.

“Gürcü qəlbi” Hekayələr. Azərnəşr, 1966. 105 s.

“Klassik türkmən şeiri” Tərcümə: F. Əliyev. Yazıçı, 1983. 296 s.

Kladiaşvili S.

“Gürcü qəlbi hekayələr” Azərnəşr, 1966. 105 s.

Kladiaşvili S.

“Hekayələr” Tərcümə: K. Mehdiyev. 1949. 40 s.

Klement S.

“Telefon” 1954. 76 s.

Klemke V.

“Qaranquş Xristina” Tərcümə: R. İmanova. Gənclik, 1973. 34 s.

Klennikov V.

“Birinci dərəcəli şoferlər üçün dərslük” Azərnəşr, 1964. 410 s.

Klepaç N.

“Sosializm və əmək fəhlələr üçün dərslük” Azərnəşr, 1978. 308 s.

Klepinina Z.

“Təbiətşünaslıq” Maarif, 1981. 256 s.

Kletenik D.

“Analitik həndəsə məsələləri” Tərcümə: İ. Əliyev. Maarif, 1984. 260 s.

Klimenko V.

“Məktəbəqədər yaşlı uşaqlara yol hərəkəti qaydalarını öyrədim” Maarif, 1976. 48 s.

Klimov A.

“İnfarktın qarşısını almaq olarmı” Tərcümə: M. Quliyev. Azərnəşr, 1985. 76 s.

Klimov A. F.

“Kənd Təsərrüfat heyvanlarının anatomiya və fiziologiyası” Azərnəşr, 1935. 315 s.

Klimontoviç Y.

“Fizika” Maarif, 1977.

Klyonov A. V.

“Kitabxana texnikası” 1963. 370 s.

Klyuçenko A.

“Paravozların təmiri” 1953.

Kloçkov V. V.

“Sovet hüququ və din” 1985. 42 s.

“Klubşünaslıq” Tərcümə: A. Adilov. Maarif, 1984. 384 s.

Knorre Y.

“Canlılar elmin işığında” Gənclik, 1988. 167 s.

Kovalevskaya M.

“SSRİ iqtisadi coğrafiyasına dair metodik vəsait” Maarif, 1981. 243 s.

Kovalenko V. Y.

“Qida məhsullarının və suyun kütləvi zədələyici vasitələrdən mühafizə edilməsi” Azərnəşr, 1966. 31 s.

Kovalenko V.

“Farmakologiya” Maarif, 1971. 355 s.

Kovalçenko İ.

“Elektron hesablama maşınlarından istifadə etməklə tarixi mənbələrin öyrənilməsinin müasir metodları” BDU, 1991. 106 s.

Kovalyov P.

“Andreyka” Povest. Tərcümə: Şıxlı. Uşaqgəncnəşr, 1951. 52 s.

Koviçenko V.

“Koreya” Tərcümə: A. Əfəndiyev. Uşaqgəncnəşr, 1950. 36 s.

Kovusov A.

“Göy qurşağı” Şeirlər. 1959. 72 s.

Koçan L.

“Üç vuruş, üç qələbə” 1942.

Kojevnikov A.

“Dirilik suyu” Roman. Tərcümə: M. Arif. Azərnəşr, 1951. 568 s.

Kojevnikov V.

“Qılınc və qalxan” Roman. Tərcümə: C. Nuhov. Gənclik, 1980.



Kojevnikov V.

“Ürək sözləri” Tərcümə: İ. Yaqubov. Uşaqgəncnəşr, 1952. 36 s.

Kojedub İ.

“Hava döyüşlərində” Uşaqgəncnəşr, 1953. 36 s.

Kojeurov P.

“Triqonometriya” Maarif, 1970. 336 s.

Kozaçenko V.

“Kamal attestatı” Povest. Uşaqgəncnəşr, 1951. 132 s.

Kozıbayev M.

“Qazaxıstan SSR” Azərnəşr, 1982. 98 s.

Kozlaov A.

“Qazın çıxarılması və nəql edilməsi” 1956.

Kozlov V.

“Dərin nasos emalatxanasının işi” 1940. 30 s.

Kozlov Y. S.

“Kənd təsərrüfatında maşınların texniki xidmət göstərilməsi və onların təmiri”  
Maarif, 1984. 244 s.

Kolbanovski V.

“Materiya və şüur” Azərnəşr, 1941. 42 s.

Kolbasyev S.

“Radio kitabçası” Azərnəşr, 1933. 108 s.

Kolesnikova S.

“Rixard Zorge” Tərcümə: C. Məmmədov. Gənclik, 1981. 297 s.

Kolesnikov M.

“Çəhrayı sığırçınlar” Povest. Tərcümə: N. Nağıyev. Gənclik, 1969. 260 s.

Xripkova A.

“Gigiyena və sağlamlıq” Tərcümə: X. S. Eyvazova. Maarif, 1985. 45 s.

Kolesov N.

“Siyasi iqtisad” Maarif, 1979. 314 s.

Kolesov N.

“Sosializm siyasi iqtisadı” Suallar və cavablar. Azərnəşr, 1982. 224 s.

Kolin V.

“Qonur ayı” Nağıllar. Tərcümə: S.almazov. Azərnəşr, 1966. 18 s.

Kolman Y.

“Elm və din” Azpartnəşr, 1938. 16 s.

Kolmoqorov A.

“Cəbr və analizin başlanğıcı” 1979.

Kolobkov N.

“Tufan və fırtına” Tərcümə: Ə. Novruzov. Azərnəşr, 1952. 80 s.

Kolokolnikov A.

“Əl əməyinə aid albom” Azərtədrisnəşr, 1962. 51 s.

Kolosov L.

“Kəşfiyyatın fasadı arxasında” Azərnəşr, 1991. 367 s.

Kolosov M.

“Ədib Sayan Yıxılmazovun həyatından hekayələr” Yazıçı, 1984. 143 s.

Makidoviç İ.

“Xristofor Kolumb” 1990.

Komarovski Q.

“Sənin yaşadların” Tərcümə: Ş. Ağayev. Uşaqgəncnəşr, 1951. 164 s.

Molyer Jan

“Komediyalar” 1995.

Komenski Y.

“Seçilmiş pedaqoji əsərləri” Azərnəşr, 1961. 240 s.

Komenski Y.

“Didaktik prinsiplər” Azərnəşr, 1941. 132 s.

Kon L.

“Bitkilər haqqında ilk kitab” Tərcümə: H. Bakıxanov. Uşaqgəncnəşr, 1955. 60 s.

Kon L.

“Volodya Ulyanov haqqında hekayələr” Tərcümə: Z. Cavanşir. Gənclik, 1987. 27 s.

Kondratov A.

“Sirdən biliyə doğru” Gənclik, 1975. 213 s.

Kondratoviç A.

“Təyyarəçi” 1954.

Konik V.

“Vidən azadlığı və onun saxta müdafiəçiləri” Tərcümə: X. Abbasov. Gənclik, 1988. 137 s.

Konovalova Y.

“Beşinci qitədə” Azərnəşr, 1957. 64 s.

Kononenko Y.

“Balaca ispaniyalılar” Azərnəşr, 1941. 121 s.

Kononenko Y.

“Qız” Uşaqgəncnəşr, 1942. 32 s.

Kononenko Y.

“Məktəbli qıza cavab” Uşaq və gənc nəşr, 1942. 12 s.

Kononova A.

“Lenin haqqında hekayələr” Uşaqgəncnəşr, 1956. 124 s.

Kazanski N. V.

“Radiokonstruktur” Radioqəbuledici və gücləndirici quraşdırmaq üçün tələb olunan detallar komplekti. 1961. 63 s.

Koronatova Y.

“Sərçə” Hekayələr. Tərcümə: Ə. Babayeva. 1981. 52 s.

Kravtsov N.

“Texniki peşə təhsili sistemində metodik işin məzmunu” 1980. 380 s.

Klepinina Z.

“Təbiətşünaslıq” 1984.

Kolesniçenko V., Yerofeyev P. V.

“Materialşünaslığın və təmir işinin əsaslarından laborator təcrübə məşğələləri” Azərtədrisnəşr, 1963. 159 s.

Korinskaya V. A.

“Materiklər coğrafiyası” Orta məktəbin VI sinfi üçün dərslik. 1989.

Korçak Y.

“Bir də balaca olsaydım” 1963.

Kuroçkina S.

“Aktrisa haqqında povest” 2007. 144 s.

Kalankatuklu M.

“Albaniya tarixi” Tərcümə: Z. Bünyadov. 2006.

Karnegi Deyl

“Açıq çıxışlar yolu ilə insanlar arasında nüfuza nesə sahib olmalı və özünə inamı nesə inkişaf etdirməli” Çıraq, 2009. 239 s.

Keskin Tuğrul

“Ağrılar içində” Şeirlər Tərcümə: E. İsgəndərzadə, Vektor, 2008. 46 s.

Kostenko M. P. və Piotrovski L. M.

“Elektrik maşınları” Maarif, 1969. 287 s.

Kostner Erix

“Emil və xəfiyyələr” İki povest. Kiçik yaşlı uşaqlar üçün. Tərcümə: R. Salamova. Gənclik, 1985. 220 s.

“Klassik türk şeri” Tərcümə: F. Əliyev. Yazıçı, 1983. 296 s.

Kaverin Veniamin

“Tanyanın gəncliyi” Povest. Tərcümə: T. Ələkbərov. Gənclik, 1982. 288 s.

Kronin Arcibald

”Qala” Roman. Tərcümə: T. Ələkbərov. Gənclik, 1980. 384 s.

Kiknadze Aleksandr

“Kimdir qapını döyən?” Roman. Tərcümə: A. Əliyev. Yazıçı, 1989. 476 s.

“Kənd təsərrüfatı bitkilərinin becərilməsi və yığılmasının təşkili və texnologiyası” Kənd texniki peşə məktəbləri üçün dərs vəsaiti. Maarif, 1974. 319 s.

Kryukov Vladimir

“Kəndin elektrikləşdirmə və rabitə qurğularına xidmət edilməsində təhlükəsizlik texnikası” Maarif 1983. 90 s.

“Kəndli və tamahkar pan” Kiçikyaşlı uşaqlar üçün nağıl. Tərcümə: P. Xəlilov. Gənclik, 1982. 12 s.

“Kəndlilər ağanı necə təbrik edirlər” Litva xalq nağılı. Gənclik, 1984. 14 s.

“Kəndlilər ağanı təbrik etdilər” Litva xalq nağılı. Tərcümə: P. Xəlilov. Gənclik, 1972. 6 s.

Kassis Vadim, Kolosov Leonid  
“Kəşfiyyatın fasadı arxasında” 1991.

Kivotov S. A.  
“Məktəbin tədris-təcrübə sahəsində praktiki məşğələlər” Dərslik. Azərtədrisnəşr, 1960. 160 s.

Kiknadze Aleksandr  
“Kimdir qapını döyən?” Tərcümə: A. Əliyev. Yazıçı, 1989. 476 s.

Kikoin A. K., Kikoin İ. K.  
“Fizika” 8-ci sinif üçün dərslik. Maarif, 1984. 247 s.

Kuzmin Nikolay Petrovic  
“Kim özündən güclüdür” Povest. Tərcümə: Z. Cavanşir. Gənclik, 1984. 156 s.

“Kimya” Orta məktəbin 8-10-cu sinifləri üçün dərslik. Azərtədrisnəşr, 1961. 460 s.

Kiryuşkin, D. M.  
“Kimya” Yeddi illik və orta məktəbin 7-ci sinfi üçün. Tərcümə: C. Zülfüqarlı 4-cü çapı. Azərnəşr, 1953. 128 s.

Kiplinq R.  
“Nağıllar” Kiçik yaşlı uşaqlar üçün . Uşaqgəncnəşr, 1939. 80 s.

Kireenko K.  
“Alyonkanın məktəbi” Poema. Tərcümə: Ə. Abbasov. Uşaqgəncnəşr, 1954. 47 s.

Kortler Filip  
“Marketinqin əsasları” 1993.

Kononov A.  
“Sokolnikidə yolkanı necə keçirdik” Uşaqgəncnəşr, 1946. 16 s.

Konstantin Teodor

“Gecəyarı ulduz axacaq” Macərə povesti. Tərcümə: A. Cəfərova. Azərnəşr, 1968. 383 s.

Konstantinesku T.

“Qız, günəş və leylək” Tərcümə: X. Musayeva. Gənclik, 1972. 40 s.

Konstantinov F. V.

“Bazis və üstqurum haqqında” Tərcümə: Ə. Abbasov. 1952. 55 s.

Konstantinov F.

“Vətən uğrunda, şəfəq uğrunda, azadlıq uğrunda” Azərnəşr, 1941. 12 s.

Kopilenko Aleksandr İvanovic

“Cırtanın evi” Hekayələr. Tərcümə: A. İbrahimov. Gənclik, 1977. 98 s.

Korolenko V. Q.

“Kor çalğıcı” 1950

Korablyov M.

“Nüvə partlayışı oçaqlarında görüləcək xilasetmə və təxirəsalınmaz qəza bərpaetmə işləri” Azərnəşr, 1964. 40 s.

Korqanov İ. İ. və Qazıyev Q. N.

“Neft yataqlarının istismarı” 1951.

Kruçkovski Leon

“Kordian və gəda” Tarixi-sənədli roman. Tərcümə: K. Mehdiyev. Gənclik, 1980. 231 s.

Kovijenko V. V.

“Koreya. 1950.

Korelenko V. Q.

“Kor çalğıcı” Tərcümə: H. Xalidə. Uşaqgəncnəşr, 1950. 176 s.

Korenberq M. Ş.

“Azərbaycan tarixi üzrə metodik vəsait” 1975. 83 s.

Korenberq, M. Ş.

“VI sinifdə orta əsrlər tarixi elementar kursunun öyrənilməsi təcrübəsindən” Metodik vəsait. 1962. 58 s.

Korenberq M. və Məmmədov Ə.  
“X-XI siniflərdə SOV” 1962.

Korenyev D. və Burunin K.  
“Lenin adına kolxozda yüksək vəsait pambıq məhsulu necə alınır” 1950.

Korenov D.  
“Sosialist əməyi qəhrəmanı, yüksək pambıq məhsulu ustası Bəsti Bağırova”  
Azərnəşr. 1947. 47 s.

Koretski A.  
“Kauçuk” Azərnəşr, 1931. 48 s.

Korinev V. Q.  
“SSRİ-nin beynəlxalq vəziyyəti haqqında mühazirələr üçün materiallar” 1957.  
39 s.

Korinskaya V. Ş.  
“Materiklər coğrafiyası” Dərslik. Maarif. 1989. 274 s.

Korinskaya Valentina və b.  
“Materiklər coğrafiyası” 6-cı sinif üçün dərslik. Maarif, 1986. 275 s.

Korinskaya V. A.  
“Coğrafiyadan dərs avadanlığı” Maarif. 1966. 124 s.

Korkmazov B. və Əliyev S. M.  
“Histologiya” Dərslik. Mütərcim, 1995. 296 s.

Kassil L.  
“Ən yaxşı həyat haqqında söhbət” Tərcümə: Nəzərov İ. 1965.

Kuznetsova Aqniya  
“Müəllimə ehtiram” Povest. Tərcümə: Nəcəfquliyev H. Gənclik, 1982. 180 s.

Kovalenko B. İ.  
“Farmakologiya” Orta tibbi məktəbləri üçün dərslik. Maarif, 1971. 355 s.

Kokoin İ., Kokoin A..  
“Fizika” 8-ci sinif üçün dərslik. 1984.

Kuprin Aleksandr  
“Filin seyrə çıxması” Tərcümə: M. Hacıyev. Gənclik, 1986. 60 s.

Kazbeqi A.

“Ata qatili” Tərcümə: Şıxəmirova R. 1960.

Karaliyev A.

“Fıstıq ağacları altında” Tərcümə: Şıxəmirova R. 1954.

Keçaari Georgi

“Udilərdə ənənəvi toy mərasimləri” Agah, 2003. 98 s.

Keçaari Georgi

“Udilərdə ənənəvi yas mərasimləri” Agah, 2004. 107 s.

Kamal Yaşar

“İncə Məmməd” Roman. Tərcümə: C. Rzaquluzadə. Gənclik, 1967. 435 s.

Kramer Samuel Noy

“Tarix Şumerdən başlanır” Tərcümə: R. Kazımı. 2009.

Kurban Nursen Özdoğan

“Sən gedincə” Şeirlər. Tərcümə: E. İsgəndərzadə. Vektor, 2012. 57 s.

Keşokov Alim

“Ay doğanda” Roman. Tərcümə: Bağirov Abuzər. 1994

Kamenova S.

“Sofiya yaxınığında” Tərcümə: Bağirov H. 1962.

Karinti Fridyeş

“Bağışlayın cənab müəllim” Povest və hekayələr. Tərcümə: G. Həsənzadə. Gənclik, 1979, 114 s.

Kojevnikov V.

“Qılinc və qalxan” Roman. Tərcümə: C. Nuhov-Nuhbalayev. Gənclik, 1980. 1028 s.

Kojevnikov V.

“Qılinc və qalxan” Roman. Tərcümə: C. Nuhov-Nuhbalayev. Gənclik, 1979. 1018 s.

Kalma N.

“Qara salli” Tərcümə: Ağayev Ə. 1961.

Karamzin N. M.

“Zavallı Liza” Tərcümə: Ağayev Ə. 1988.



Korolenko B.

“Qəribə qız” Tərcümə: Ağayev Ə. 1960.

Koçetov V.

“Yeršov qardaşları” Tərcümə: Ağayev Ş. 1964.

Kuqultinov David Nikitiç

“Ağlın üsyanı” Poema. Tərcümə: Adil. Yazıçı, 1979. 96 s.

Katayev Valentin

“Alay oğlu” Povest. Tərcümə: B. Musayev. Nəcəfova. Maarif, 1982. 172 s.

Keroll Lyuis

“Alisa möcüzələr ölkəsində” Orta yaşlı məktəblilər üçün. Tərcümə: A. İbrahimov. Gənclik, 1974. 123 s.

Korenberq M. Ş.

“VI sinifdə orta əsrlər tarixi elementar kursunun öyrənilməsi təcrübəsindən” Metodiki vəsait. 1962. 58 s.

Karaliyçev A.

“Bolqar xalq nağılları” 1961.

Kuleşov Aleksandr

“Tilsimli quyu” Roman. Gənclik, 1985. 276 s.

Kuqultinov David Nikitiç

“Ağlın üsyanı” Poema. Tərcümə: B. Adil. Yazıçı, 1979. 96 s.

Kletenik Davud Viktoroviç

“Analitik həndəsə məsələləri” Dərs vəsaiti. Tərcümə: İ. Əliyev. Maarif, 1984. 260 s.

Korçak Y.

“Bir də balaca olsaydım” Povestlər. Tərcümə: H. Mahmudov. Azərnəşr, 1963. 208 s.

Konik Vasiliy

“Vidən azadlığı və onun saxta müdafiəçiləri” Yeniyetmələr üçün. Tərcümə: X. Abbasov. Gənclik, 1988. 137 s.

Kuprin A.

“Ağ pudel” Tərcümə: Qasımzadə İ. 1952.

Kassil Lev

“...zövqdən asılıdır” Yazıçının qeydləri. Tərcümə: Qasımzadə H. Gənclik, 1967. 100 s.

Kronin Arçibald

“Qala” Roman. Tərcümə: T. Ələkbərov. Gənclik, 1980. 384 s.

Kalma N.

“Qara Salli” 1961.

Konstantinesku T.

“Qız, günəş və leylək” Azyaşlı uşaqlar üçün helayələr. Tərcümə: X. Musayeva. Gənclik, 1972. 40 s.

Keşokov Alim

“Qaranquş nəğməsi” Şeirlər. Azərnəşr, 1966. 99 s.

Krılov İvan

“Təmsillər” Tərcümə: H. Ziya. Gənclik, 1982. 80 s.

Kassil L. və Polyanovski M.

“Kiçik oğul adına küçə” Tərcümə: Ə. Zeynalov. 1950.

Keyt Antil

“Yerə enmiş ay” Tərcümə: Qılıncxan Bayramov. Yazıçı, 1985. 264 s.

Koçetov V.

“Yeršov qardaşları” Roman. Tərcümə: Ş. Ağayeva. Azərnəşr, 1964. 548 s.

Kuprin A. İ.

“Yu-yu” Hekayələr. Tərcümə: M. Hacıyev. Uşaqgənclik, 1962. 64 s.

Konstantin Teodor.

“Gecəyarı ulduz axacaq” Macəra povesti. Tərcümə: A. Cəfərova. Azərnəşr, 1968. 383 s.

Kiplinq R.

“Nağıllar” Tərcümə: Ş. Mirbağirova. Gənclik, 1974. 157 s.

“Küllücə” Tərcümə: Ş. Mirbağirova. 1956.

Kotlukov K. Q.

“Mülki müdafiə dünən və bugün” 1978.

Klopski V. M. və b.

“Onuncu sinifdə həndəsə” Müəllimlər üçün vəsait. Maarif, 1980. 134 s.

Kolobkov N. V.

“Tufan və fırtına” Tərcümə: Ə. Novruzov. 1952.

“Karvan şimala gedir” Çuvaş ədəbiyyatından seçmələr. Tərcümə: E. Cabbarov, A. Abdullayev, M. İsgəndərzadə və b. Yazıçı, 1987. 220 s.

Korşun İ. və Tolmaçeva E.

“Kitabı necə cildləməli” 1952.

Kolpikov M. V.

“Ümumi meşəçilik” 1949.

Kreyndlin Lev

“Xarrat işləri” Maarif, 1978. 254 s.

Kuşak Yuri

“Qonaq gedir ağ gəmi” Şeirlər. Tərcümə: Z. Xəlil. Gənclik, 1983. 74 s.

Kaputik S.

“Uzaq yollarda” Tərcümə: Z. Xəlil. 1961.

Kruşinski yan Tadeuş

“Xristian səyyahın tarixi” Səfəvilər dövlətinin süqutuna dair qiymətli ilkin mənbə. 1993.

Kuprin A.

“Ağ pudel” Tərcümə: Qasımzadə H. 1952.

Kojevnikov A.

“Dirilik suyu” 1951.

“Könlümün harayı” Şeirlər və poemalar. Azərnəşr, 1968. 86 s.

Kalmikov N. N. və Drozdov A. İ.

“Neft quyuları qazıyan qazmaçıya və onun müavininə kömək” 1943.

Kuper Ceyms Fenimor

“Sonuncu Moqikan” Roman. Tərcümə: Zeynalov.

Komarov V.

“Dünyanın axırı olacaqmı?” Azərneşr, 1962. 68 s.

Kerbabayev B.

“Batır” 1959.

Koca Hasan

“Basdırılmış pul” Tərcümə: T. Tağıyev. Xəzər nəşriyyatı, 2010. 99 s.

Kristi Aqata

“Baş nazirin oğurlanması” Tərcümə:lər toplusu kitabı. Tərcümə: C. Zeynalıoğlu. Yazıçı, 2011. 131 s.

Kısakürək Nəcib Fazil

“Çilə” Şeirlər. Tərcümə: Rasim Qaraca. 2004

Kahraman Abdullah

“Fiqh üsulu” Tərcümə: M. Camalov. 2007. 268 s.

Kaya Murat

“Həzrət Məhəmməd səllallahu əleyhi və səlləm. Ailə vəsiqəsi” Tərcümə: E. Rzayev. İpəkyolu, 2010. 71 s.

Kaparini Marina

“Mərkəzi və Şərqi Avropada polisın transformasiyası” Tərcümə: M. Nəsirli. 2008. 360 s.

Koveler Didye Van

“Məsihi klonlaşdırmaq” Sənədli nəsr Tərcümə: A. Ş. Əhmədzadə. Nurlan, 2010. 126 s.

“Kitabxana bibliografiya təsnifatı” Kütləvi kitabxanalar üçün qısaldılmış variantı. Tərcümə: G. Həsənova, S. Şəfiyeva. 2007. 74 s.

Kerbabayev B.

“Batır” 1959

Kanevski Y.

“Emin Ağa Borçalı” Tərcümə: A. Abdulla. Gənclik, 2010. 156 s.

Kahraman Abdullah

“Fiqh üsulu” Tərcümə: M. Camalov. Nurlar NPM, 2007. 268 s.

- Kaya Murat  
“Həzrət Məhəmməd səllallahu əleyhi və səlləm” Tərcümə: E. Rzayev.  
İpəkyolu, 2010. 71 s.
- Kolosoov M.  
“Ədib Sayan Yıxılmazovun həyatından hekayələr” Tərcümə: Z. Bünyadov.  
Yazıçı, 1984. 143 s.
- Karpenko İ.  
“Fransız dili” Tərcümə: Əzizzadə X. 1965.
- Kaverin V.  
“Üç nağıl” Tərcümə: A. Əyyub. 1962.
- Kotsyubinski M.  
“Fata- Morqana” 1961.
- Koloxolinkov A.  
“Əl əməyinə aid albom” 1962.
- Kiroqosyan R. A  
“Ümumtəhsil məktəblərində ƏMH kompleksi” Maarif, 1974. 34 s.  
“Kitabi-İqan” Tərcümə: Kamal Xəlilov. Göy Türk, 1998.
- Kobyakova N.  
“Sənin geyimin” Gənclik, 1983. 88 s.
- Koval D.  
“Moldaviya SSR” Azərənəşr, 1982. 99 s.
- Katayev V.  
“Alay oğlu” Povest. Tərcümə: B. Musayev. Maarif, 1982. 172 s.
- Konstantinesku T.  
“Qız, günəş və leylək” Tərcümə: X. Musayeva. Gənclik, 1972. 40 s.
- Kamenkoviç İ.  
“Yaşamaq qadağandır” Hekayələr, oçerklər və povest. Tərcümə: M. Mirkişiyev.  
Gənclik, 1978. 196 s.
- Kubarkin L. V  
“Radio sxemləri əlifbası” Birləşnəşr, 1960. 68 s.

Krayzmer L. P.

“Texniki kibernetika” 1965. 124 s.

Krillov İ. A.

“Təmsillər” Tərcümə: H. Ziya. 1982. 80 s.

Kavun V. M.

“Təsərrüfatın səmərəli idarə edilməsi” 1964. 184 s.

Kuleşov A.

“Tilsimli quyu” Roman. Tərcümə: Ə. Ağalarov. Gənclik, 1985. 276 s.

Konstantinov F. Boqomolov F.

“Marksizm leninizm fəlsəfəsinin əsasları” Maarif, 478 s.

Kotlyarevski İ.

“Natalka Paltavka” İki pərdəli Ukrayna operası. Tərcümə: A. Abdullanındır. Azərnəşr, 1973. 59 s

Kalanşikov S. Q.

“Elektrik bəhsi” Universitet üçün dərs vəsaiti. Maarif. 1968. 683 s.

Kovalçenko İ. D. və b.

“Elektron-hesablama maşınlarından istifadə etməklə tarixi mənbələrin öyrənilməsinin müasir metodları” Dərs vəsaiti. 1991.

Kuznetsov M. İ.

“Elektrotexnika” 1953.

Koşkin N. İ. və Şirkeviç M. Q.

“Elementar fizikadan məlumat kitabı” Maarif, 1955. 256 s.

Kalef Noel

“Eşafota qalxan lift” Roman. 1997.

Kalef Noel

“Eşafota qalxan lift” Roman. Tərcümə: Əliqızı Zeynəb. 1977.

“Kür Xəzərə qovuşur” Gürcü ədəbiyyatından seçmələr. Tərcümə: Ə. Saraclı və D. Əliyeva. Yazıçı, 1988. 382 s.

“Kənddə kollektiv podrat” Tərcümə: Ə. Quliyev, Y. Hacıyev, E. Əliyev, Q. Fərəcov. Azərnəşr, 1985. 300 s.

Kərimov Məcnun

“Azərbaycan musiqi alətləri” Tərcümə: Y. Qəribova, S. Bağirova. Yeni nəsil, 2003. 183 s.

Kazakevic E.

“Ulduz. 1950.

Kartsev V.

“Fizika haqqında novellalar” Tərcümə: K. Mehdiyev. Gənclik, 1975. 112 s.

Kocurov Fyodor

“Fizikadan məsələlər və çalışmaları” 1894.

“Kimya əlifbası” Azərnəşr, 1933. 24 s.

“Kəmərlər üzərində insan hüquqları” Tərcümə: M. Güləliyev. 2003. 43 s.

Kitayev V. Y və Şlyapintox L. S.

“Sənaye elektronika əsasları ilə birlikdə elektrotexnika” 1965.

Kant İmmanuel

“Proloqomenlər” Tərcümə: Y. Rəhimov. 2010. 183 s.

Kuçyunas Rimas

“Psixoloji məsləhət əsasları” Tərcümə: F. Bayramov. Maarif, 2010. 238 s.

Kuznetsov Yuri

“Şeyrlər” Tərcümə: Q. Xalid. Şirvanəşr, 2009. 42 s.

Kuper Ceyms Fenior

“Sonuncu Mogikan” Tərcümə: Əsəd Zeynalov. Öndər nəşriyyat, 2005. 375 s.

Kuper Ceyms Feminor

“Ləpirçi” Roman. Tərcümə: Ə. Zeynalov. Şərq-Qərb, 2006. 383 s.

Kulikov G.

“Ulu Donun sahilində” Tarixi povest. Tərcümə: Rzabəyova F. Gənclik, 1988. 127 s.

Kunin İ.

“Pyotr İliç Çaykovski” 1962.

Kolesnikov M.

“Çəhrayı sığırcınlar” Povest. Tərcümə: N. Nağıyev. Gənclik, 1969. 260 s.

Kamyu Alber

“Taun” Roman. Tərcümə: H. Qoca. Çinar-Çap, 2008. 306 s.

Kuper Ceyms Fenimor

“Sonuncu mogikan” Roman. Tərcümə: Ə. Zeynalov. Altun Kitab, 2007. 127 s.

“Kəlilə və Dimnə” İbrətəməz hekayələr. Tərcümə: Rəhim Sultanov. Öndər nəşriyyat, 2004. 301 s.

Koronatova Yelena İvanovna

“Sərçə” Kiçik yaşlı uşaqlar üçün hekayələr. Tərcümə: Ə. Babayeva. Gənclik, 1981. 52 s.